

Toy

© Cəlil Məmmədquluzadə “Seçilmiş Əsərləri”

Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1966

Üç cilddə

Birinci cild

Mənim adətimdir: bir yerdə dustaqxana adı gələndə gərək iki ağaclarlıqından qaçam, yox olam. Mən dustaqxanadan çox qorxuram. Və əgər keçən vaxtlarda mənim başına gələn qəzavü-qədəri nafil eləsəm və siz də hövsələ ilə oxuyub başa çıxsınız, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam.

Bir neçə il bundan əgdəm xalam qızı Məhbubənin toyu idi. Qızı vermişdilər Əkbər Ağa adlı bir qalalıya. Və çün oğlan qərib idi, bizim şəhərdə onun bir kəsi yox idi, toyu da xalamgilin öz evində eləyirdilər və hətta toydan da sonra oğlan həmişəlik xalamgildə qalacaq idi.

Bəli, nişan qoyuldu, kəbin kəsildi, toy tədarükü görüldü, qonaqlar çağırıldı, plov qazanları asıldı və cahil-cuhul xalamdan bixəbər gedib çalğıçı da gətirdilər. Gecəni yatıb səhər durdum gördüm ki, xalam evində qiyamətdir: çalan, çağırان, oynayan, deyən və gülən.

Xalamın böyük qızı toyun arvad hissəsini idarə edirdi. Kişi hissəsinə də məni təyin etdilər və mən bu işə hər halda artıq həvəslə yapısdım; səbəb budur ki, xalam qızı Məhbubənin xətrini mən çox istərdim.

Günorta hələ olmamışdı. Həyət-baca doldu adamnan və mən qonaqların qabağına çıxbı, sidqi-ürəkdən onları pişvaz edirdim və onlara “xoş gəldin” edirdim.

Bu arada mənə dedilər xalam məni çağırır və hər işimi buraxıb, qaçdım gördüm ki, arvad çox pis haldadır. Məlum oldu ki, xalam, oğlu Əbdülkərimdən yana bərk qüssə eləyir.

Xalam oğlu Əbdülkərimə beş-altı ay bundan qabaq o taydan kondrabat şevyon gətirib dərzi Cavadla bir yerdə xəlvətcə satmaq üstə bir il iş kəşmişdirlər. Biçarə arvad gözlərinin yaşını elə tökürdü ki, mənim xalama nəhayət yazığım gəldi. Heç insaf deyil qız ərə verəsən, evində toy eləyəsən, bütün şəhər sənin xeyir işində iştirak edə və sənin doğma balan dustaqxanadan sənin belə şadlıq gününü görə, eşidə və cürəti olmaya ki, oradan çıxbı gələ və bacısının toyunda oynaya.

Dedim:

—Xala, səni and verirəm Abdulkərimin canına, ağlama; mən ölüm ağlama. And olsun Əbdülkərimin əziz canına ki, mən bu saat gedəcəyəm və Əbdülkərimi dustaqxanadan çıxardıb gətirəcəyəm.

Xalam bu sözləri eşitcək:

—Buy, sənə qurban olum!- Deyə-deyə gəldi məni qucaqladı.

Böyük xalaqızım da, dayıcanım da töküldülər mənim üstümə və onlar da başladılar mənə yalvarmağa ki, əgər bir yol bilirəmsə, gedim heç olmasa bir günlüyü də olsa Əbdülkərimi azad elətdirim gətirim.

Yazlıq xalam gör necə yalvarırdı:

—Qadan mənə gəlsin, Cahangir, heç olmasa bir günə, heç olmasa yarım günə! Nə deyirəm, bir sahata Əbdülkərimi buraxdır, qoy gəlsin bacısının toyunu eləsin, genə çıxsın getsin, nə deyirəm.

Arvad-uşaq da xalamın dalıyca başladılar deməyə:

—Nə deyirik, heç olmasa bir günlüyü buraxsınlar, gəlsin bacısının toyunu eləsin, genə getsin.

“Pənah allaha” deyib cixdım küçəyə.

Bilmirəm bu tədbir haradan mənim fikrimə gəldi.

Dustaqxananın nə yolunu tanıydım, nə orada xidmət edən qulluqçuları tanıydım. Ancaq uzaqdan görərdim, bax haman o böyük, iki mərtəbəli tikili dustaqxanadır. Düz oraya yol tutub getdim. Uzaqdan gördüm ki, hasarın künclərində burcların dibində əli tüfəngli rus saldatları var-gəl edir. Darvazanın qasışında da bir-iki nəfər vətəndaş durub, bir qulluquçu ilə nəsə danışırlar. Bir istədim qayıdam, çıxam gedəm; heç ümidim yox idi ki, bu baş tuta. Axi əgər orada bir dostaq qalırsa, əlbəttə ki, o, orada qalmalıdır, qalmalı olmasa mənsiz də onu azad elərlər; yoxsa mən nəçiyəm və nə ixtiyarın və nə böyük hörmətin sahibiyəm ki, mənim sözümnən kondrabatçı dustağı vaxtı yetişməmiş azad eləyələr.

Mən bu fikirdə idim, bir də gördüm ki darvazadan mənə tərəf bir qulluqçu vəravürd eləyə-eləyə gəlir mənim yanımı. Bu adam bir az da diqqətnən mənim üzümə baxandan sonra qabaqca bunu məndən soruşdu:

-Ədə, sən Həsənəli deyilsən?

Mən təəccüblü və bir az ehtiyatlı cavab verdim:

-Necə Həsənəli?

Mənim bu sualının qabağında bu adam keçdi mənim dal tərifimə və təkidlə bir az acıqlı hökm elədi:

—Yeri dustaqxanaya.

Mən təəccüblü bir halda çöndüm buna tərəf və dedim:

-Qardaş, deyəsən sənin səhvin var. Mən Həsənəli deyiləm, mən Cahangirəm; mən Kəblə Vəli oğlu Cahangirəm.

Bu nainsafa mənim bu bəyanatım bir zərrəcə təsir eləmədi. Məni zornan apardı qatdı dustaqxananın həyətinə. Darvazada mən istədim dayanam, amma zalim belindən tapançasını çıxardıb elə bir halda mənim üstümə tutdu ki, mən təəccüb elədim niyə tapança atılmadı.

Bu şəxs darvazadan məni içəri ötürəndə bir ayrı özü kimi qulluqçuya məni elə qələmə verdi ki, guya mən qarakəmərlə Həsənəlibəyəm və dustaqxana həyətində bu gün arx qazdığını yerdə işdən qaçmışam və gedib şəhərdə gəzib indi gəlirəm.

Mən çox and-aman elədim ki, mən qarakəmərlə Həsənəli deyiləm, mən şirvanlı Cahangirəm, atamın adı Kəblə Vəlidir, sənətim flandır, flan və flan. Heç başa gəlmədi. Həyətdə bir-iki dustaqxana qulluqçusu məni əhatə edib apardılar, uca pilləkanları çıxartdılar və qatdılar dustaqların içində.

Bir az keçdi, qaranlıqladı, çıraqları yandırdılar və dustaqların hərəsinə bir yekə qara çörəklə bir stəkan dişləmə çayı gətirdilər; mənə də habelə.

Çaydan sonra yatışdım. Mən qeyri dustaqlar təkiçi küləşli döşək üstə uzandım; üstümə yorğan kimi bir şey saldım və yatdım. Şəhər çayından sonra məni çağırıldılar dustaqxananın kantoruna.

Əmoğlu Məşədi Fərzəli, əlində bir kağız, durumşdu dustaqxana nazirinin yanında və danışındılar.

Nazirin qabağında genə kağız-kuğuz var idi. Və məni görəndə nazir məndən rusca adımı və atamın adını xəbər aldı. Mən cavab verdim. Məşədi Fərzəli də öz tərəfindən əllərini ölçə-ölçə dedi:

—Ay kişi, vallah, bu mənim əmoğlum Cahangirdir. Həsənəli-zad deyil. Bu arada dustaqxananın qulluqçularından bir-iki nəfəri və habelə dünən məni küçədə tutub həyətə qatan qulluqçu gəldilər nazirin yanına və başladılar birbirilə piçıldışmağa. Ondan sonra nazir üzünü mənə tərəf tutdu və dedi:

—Gedək.

İkimiz də sevincək çıxdıq çölə.

Darvazadan küçəyə çıxanda və biçarə xalamı görəndə ancaq indi xalam oğlu Əbdülkərim yadına düşdü və əhvalım elə dəyişildi ki, xalam mənim burada gecə yatmağının səbəbini sorusanda mən biçarə arvada heç bilmədim nə cavab verəm; çünkü mən onu dustaqxanada nə gördüm, nə də o orada mənim yadına duşdu. Sonra məlum oldu ki, dünən toy camaatı bir-iki saat gözləyiblər ki, bəlkə mən Əbdülkərimi də dustaqxanadan çıxardıım gətirəm və xalamın xətri xoş ola. Amma axşamdan iki saat keçənə kimi gözləyib, axırda gəlini gətiriblər və hər bir şey öz qaydası ilə ötüşübdür.

Demək, Əbdülkərimi azad eləmək əvəzində mən özümdə o gecəsi dustaq oldum.

Qəribə burasıdır ki, dustaq olmağımın səbəbini heç indiyədək bilmədim. Onunçun dəxi bir yanda dustaqxana görəndə üç ağacliğindan qaçıram.

Mətni yiğdi: Nərgiz Abadi

Veb üçün hazırladı: Aynurə Hüseynova

AZERİ.orga qoyuldu: İyul, 2003